

"Qeyri-solis məntiq nozoriyyosı" elmi çoxluqları özündə cəmləşdirən zəngin bir fenomenidir. Həmin fenomeni Lütfi Zado yalnız 1950-ci illərdə, mohz "Qeyri-solis məntiq" nozoriyyosı adlandıranıq dünyaya boyanmış və elmi toraqının çoxxətti inkişafına töməl atmışdır. O vaxta qədər Lütfi Zadonin özündə namolunən, lakin toholtılınca daim onu yeniliyə doğru aparan və nohayət-də boy verib saxolonan söyügedən nozoriyyonın köşindən sonra geriyə - tarixə nozor yetirdikdə tam anlaşıılır ki, həqiqətən də dəhilərin yaşayış boyu yaratdıqları çoxlu sayıda nozoriyyətlər və coroyanlar mohz insan idrakında özündə yet tutmuş həmin triumflə nozoriyyonun qüdrəti sayosunda örsəyo golmişdir.

Azərbaycan xalqının boşor mödöniyyəti-nə boxş etdiyi on parlaq simalarından biri, XII əsrə dənəyaya göz açmış, zəmanosunin və bütün zamanların söz tanrışı Şeyx Nizamə Goncovi da məhz qeyri-solis möntiqin daşıyıcı olub. O, "Aş bu mavİ günbozı, o qodor yüksək ki, son, Boynunu dar həlqədən xilas edə biləsən" kimi, ölçüləri işq sürotilə aşırı-keçən geniş əhatəli fikir ilə dar həlqədə möhdudiyyəti, konkretliyi, yəni "Binar nə-zoriyyəsinin qanunlarını, mavi günbəzdən, yəni göylərdən o torofdə isə hüdüdsuzluğu, sənsuzluğu göstərir və bu möntiqi fikir isə yalnız qeyri-solis anlayışlı düşüncənin möhdudluğudur. "Çox gözdi, çox dolasdı ayaqyalın xəyallar"la isə, işq sütəindən də iti dinamikası olan xəyalların qot edə biləcək məsaflərin sonsuz olduğunu ifadə etməkə, məhz qeyri-solis düşüncə sahibi olduğunu ortaya qoyur. "Birləşdirib, yوغurdı, qaynatdı suyları odı" fəlsəfi qayosu do Nizaminiñ qeyri-solis möntiqi düşünən dahi olduğunu açıq şökillə göstəricisidir. Əksər elmlərə dorindən vəqif olan ölməz şairin təsəkkür və təxoyülə almında konkret ölçülər, konkret rənglər, sözün ecaz somasında sərhəd və ya hikmətlər təşəhsisində fikrin ölçü möhdudiyyəti yoxdur. "Ağırıq bir dayadır sənə süd verən rüzgar" və ya "Tutuşu güləndə çatlaşdır qondın bağın", eləcə do "Düşüncənin gözünə işq gotiron Tanrı" kimi rəng verib, rəng alan toşbehləri, "Güno, Aya don biçi öz olılı Yaradan, Birino ağı ipokdon, o birino qara-dan", yaxud "Ulduzlara sildi o, göydən hisi, dumani" bənzərsiz poetik lövhələri, "Geccə rəngli torpağa verdi gündüz badəsi, Tökədi daşın ağzına neçə şoşaq qotrosi", ya da "Yeddi düyün vurmaqla qandalladı yerləri", eləcə do "Gedirdi, bər qadəmi o birinden xə-borsız" və ya "Görünməyon Tanrıni işq gö-züylə gördü" və "Həzərot Məhəmməd onu başqa ölüyülö gördü: Ürok, idrat, gözüylə, zəkə gözüylə gördü" kimi dörin fəlsəfi mö-cüzələri apayında səbūta yetirir ki, Nizaminiñ düşüncə fəzasında yalnız əsərərgəzlik, nohayotsizlik, riyazi sənsuzluq, hüdə gö-rünməyon geniş bir kainat cəhləşəmövcudur. Goncovinə osorlərindəki forma rəngə-rongliyi və monalar zənginliyi do onun qeyri-solis möntiqə düşünən mütəsəkkir olduğunu isbatlayır.

Məsnəvi formasında yazdığı "Xəmso" adlandırılmış poemalar məcmuəsi sadəcə bir ədəbi sonat nümunəsi deyil, çoxisi hesab olğmuş, poeciya ölçüsündə müyyən etmək üçün ölü vahidi olmayan zongin bir xozinədir. Dahi sənətkar bu zəngin xozinə ilə bəşər tərixinə, insan fenomeninə, ümumən dünya xalqlarına cələ bir sərvət boxş etmişdir ki, o sərvət xərcəndikən cəxalır, oxunduqca yenilir, geniş fəzallarda ünütür - məz üfűlərləndən sələləndiyini isbat edir: "Düyün açılılmayıncə qaralardı hələ də, Gecənin zülmət saççı gündüzlərinə olnıda. Göydə min-min gövhəri sapa düzdü Yaradan, Sildi yoxluq tozunu gecənin saçlarından..." Həqiqət budur ki, ona hor müraciət edildikən, insan təfəkküründə daha forqlı və dəhə geniş fəlsəfi-estetik, zongin-poetic ümman yaranır: "Bu torpağın qanını göstərdi bir gül ilə,




IFTIXAR

*Sənətşünaslıq üzrə fəlsəfə doktoru
Əməkdar mədəniyyət işçisi*

lərlər və ibrotamız hikmətlərlə rövnoqlondırıroq. İnsanın meyarını müyyənolşdırır. Böyük mütəffəkkir İnsan varlığının mahiyyyətində necə hossaslıqla yanaşırsa, sözün qüdrotun da cini doğorda yüksək tutur: "Poladdan-dağ olsa da, inan, Onu parça-parça dağıdır insan", yaxud "Uluların yolumun gorok qulu olasan, Ülviyət yüksələb, son da ulu olasan", elcəcə də "Söz bayraqdan daha çoxaldo cəlyarın zəfar, Qılıncın daha artıq qalxbalar olkolor". Belə köləmlərlə dahi şair insanı ülv, güclü, dözümlü, qüdrotlı, nurlu və dürülü hesab etməkə, onu zirvələrə ucaldır. "İnsana arxadır onun kamalı, ağıldır hor kəsin dövləti, vari" deyərək, insanı ağla, kamala doğru istiqamətləndirir. Yəni Nizami deyir ki, cəmiyyətin yüksəlisi insanın kamilliyyinə bağlıdır. Başqa yol yoxdur. Həm də "Vurub yixmaqla deyil aqılılıq, unutma, Gücünü odalıktan heç zaman uca tutma!" mənşəti sənəknamıvi tövsiyə etməkla, diqqəti "Bilik qazan, ey könül, yan, işıqlan biliklo, Zülməti nurla öldür, düşməni bir çıçaklı". Kamillik fəlsəfəsinə belo hikmətlərə və bədi schrlı ifadə edən dahi Nizami İnsan amilini, "Sobri, hövsləni unudan insan, Ağılдан, kamaldan açõesın dastan", ya da "Ucalmaq istəsən, bir kamala çat, Kamala ehtiram göstərir hayat" vo ya "Kamil bir palançı olsada insan, yaxşıdır yarımcı papaqçılıqdan" zırvisindən borçlar edir. Hənsi məsləkə xidmət etməsindən asılı olmayaraq, sözün doyori, sözün qüdroti və ecazi ilə İnsanı, İnsanın simasında cəmiyyəti kamil olmağa çağırır. Nizami Gonçovi, kamal dühəsi və qeyrisi solis mərkəzisili ilə hor zaman aktualdır.

Nizami, comiyyetde İnsan fenomeninin döyörünü qaldırmak için on başkası hökmardaların adaletli olmalarını tövbə edirdi. Haqlı olaraq düşünürdü ki, insanlık şöhdü, hökm sahiblerinden no qodor güclü olsa vo bütün amillarlı kamıl insan idrakı ilə yanassalar.

Nizami Gəncəvinin QEYRİ-SALIS DÜŞUNCƏ AREALINDA falsafi fikir dünyası



Öqlin nobzını tutdu üroyin öz alıo", yaxud "İdrakınla oxudun hotta yazılmayı, Öqlin-
lo işqılatdın beyin adlı caham" vo sair sonot
inciləri deyilənlərin parlaq nümunələrindən-
dir... Onu da nəzər almaq lazımdır ki, bu
söz xəzinəsindən göstərilən nümunələr tor-
cümə möhsullarıdır. Orijinalı isə daha dörin
və daha poetikdir.

Göncəvinin ösrləri tarixi olaylar, hekayətlər və həyat hadisələri zominində yaransa da, o ösrlərin hər birində müəllifin toxçılık potensialının orşoysu gotirdiyi geniş meydən öz planda dayanır. Dünyanı comitayının anlaya bilməyəcəyi dörün qatlardan böyük ustalıqla dorketmə qabiliyyəti, həyatın sirlərini hər kəsdən forqlı, həssas müşahidə bacarığı ilə görə bilmə fərasəti, böyük istedadın zöngin təqəssüsünün süzbü göndərdiyi ovşunlu schiri və nohayıt, vəhşi dolu fəhmi Nizamının özəl keyfiyyəti dır.

O, coşgun zeka enerjisi ve ziya dolu poetik nuru ile asorlarını durmadan yükselen dinamika ile yaratmıştır. Ona göre de həmin asorlar öz cövhöründə yer tutan fəlsəfi dərinliyi, məzmunlu və yüksək elmi, bədii, estetiki

ni, məməndini və yüksək cəmi, bədi, esənə
məhiyyəti, ictimai mövqeyi, müdrik idarə
dan doğan böyük hikməti, bütün bunlarla ya
naşı, anlaşılan sadə struktur və mürokkəb
ziddiyətlərlər qaynayan hadisələrin coro
yan etdiyi süjet çonqiliyi və həm də, "Göy
lər vuran düyüünü, soruş, yerdə kim açar"
Ayağını göylərə cosarətə basanlar" elçəcə
də, "İldirim kimi gülmək, sonra dərddən ağ
lamaq, Anı bir qığılçımı döndürə ömrü an
caq" misali dörin məzmunu hazırlın poeziya
si ilə, ruha bənzərsiz qida verən tükənməz
xəzino kimi ümumbaşarı dəyərlər miqyası
na yüksəlməsidir.

Göncövinin əsərlöründə - istor divanında, istorso da məsnəvilöründə insan və söz osas fəlsəfi kateqoriyalardan biridir. O, əsərlöründə cərəyan edən hadisələri dərin mənalı söz-

quaredrotin yalnız ədalətdə cəm olduğuna yoldoldır. Nizami, "Domiri aynatok parladan insan, Pasi silməlidir öz vicedanından!" hikməti ilə isbat edir ki, hoqiqatlar, ədalətlər kamil insanın vicedanında öz haqqına qovuşa bilir vo ona gör do insan öncə mütləq öz vicedanını saflaşdırılmışdır. "Dünyaya fatch olmaz zulmkarlıq, rozalot, Yer üzünün fatchi ədalətdir, ədalət" fəlsəfəsi ilə insanın, ruh və vücudunun yalnız ədalət təşəhsisində yoğrulmasını, bununla da bütün meyarların fatchi-ne cəvrilocayıntı təşviq edir. Və "Haqq sözü eşitmək istəməyən, Ağlını itirib əlöök hədor" dörin kolamı ilə böyük mütöffəkkir bir daha inandırır ki, ədalət olan yerdə hoqiqət vardır və fəth olunmaz zirvələr yalnız haqqın hoqiqəti və ədalətin qüdəti ilə fəth olunur. Eyni zamanda, dahi sənətkar insan amili ilə yanış, insan ucałdan söyü do su kimisi, saf, tomiz, şöffaf, lotif doyورlorlu yüksəkdir. İnsanla vo insanda sözü, sözə və sözde insanı kamil həddə çatdırır, onların fəlsəfi mahiyəyyinəti, bir-birinə qırılmaz tellərlə bağlılığı və İnsan - Söz tədəminin bərqrar olduğu zirvəni aydınlaşdırır.

olduğu zırvorı aydınlatır.
"Sözün qanadları var, quş kimi ince-ince,
Dünyada söz olmasa noyo gorok düşünco",
yaxud "İnci tok sözlər seç, az danış, az din,
Qoy as sözlərinlə dünya bozönsin" elçə do,
"Sözündə çoxluğa qoyma yer olsun, Birin
yüz olmasın, yüzün bir olsun" məfkurosi ilo
olməz şair, sözün odob-orkan və qutsal mö
qamunu öngü cıxarır. İnsan və toplum həyat-

qanının onu çıxarı. İnsan vo topluğun hayatının tənzimlənməsində diqqəti sözün roluna və ohomiyötüne yönöldür. Bütün fosadların kökündə məhz Sözlu düzgün davranılmama filosofosunu görürdü. Böyük Nizami üçün kamil insan, ilk növbədə, kamil söz deməkdir, insan kamalından sözülon söz! İnsanın kamilliyyi hikmətdən və hikmət elmlərinəndən keçir. "Pis, yaxşı na varsa, demək malındır, Lakin sona vacib olan öz kamalıdır" vo ya

döyörıldırılsalar, comiyoyt do bir o qodar asanlıqla töriyölönör, maariflönör vo nohayatdo, comiyoytin böyük bir hissösi şürtölo kamilloşo bilör. Büyüklö vuruşa insan da alar, Alęçlaqla vuruşda özü alalar - ideyası ilo yaşayır vo bu düşüncesi do Nizamini dairin ucaldırdı. Çünkü "Bacarsan hamının yükünü son çok, İnsana on böyük şorofdır omok" montiqi vo "Çalıñ öz xalqının işino yara. Geysin omolinqi dünya zorxara" filosofisi, türk oğlu olaraq onun on böyük amali idi vo bu amalla da yaşamaq-yaratmaq, özünün sado, məzmunlu həyatı vo böyük yaradiciqliq möziyyəti ilo ham do öz simasında. İnsan varlığını bütün döyörldən yüksək tutmaq, "Hünor ardınca qoş, xalqa xeyir saç, Qapılar bağlama, or ol, qapi aç" idrak mahsulunu sözün dorin filosofi gücü, ekstaz qüdrəti vo yüksək bədii poetikası ilo comiyoyto çatdırmaq, kamil insan yetişdirmək niyyətini, fikrini belo, dolğun mahiyyotlo ifadə etmək, tolqın etmək Nizami Gəncəvi üçün həyat prinsipinin vo bədii memarlıq ustadlığının rəhni idi. Ona görə do bu anda haşiyə çıxmışın, yuxarıda qeyd etdiyim arayış barədə söz açmağın yerinə düşəcəyini zənn edirəm.

Təoşüs kİ, Nizami Gəncəvinin olımıza golib çatmış bütün asorları fars dilindədir. Artıq məlumdur ki, dövrün toləbləri - hom o zamanlar fars dilinin geniş yayılması faktı, saraylarda osasən fars dilinin üstün tutulması, hom do şairə verilən sıfarişlərin möhəs saraylardan gəlməsi, Nizamini öksər halda fars dilində yazmağa vədar etmişdir. Amma divanından illər sonra qələmə aldığı ikinci poe-

ması olan "Xosrov və Şirin" əsörində "Türk-lüyüm bu Həboşdə heç getmir. Dadlı dovğaya xalq meyil etmir" və ya "Dağ kimi ucal-muşdı bir zaman Türk dövləti", - deyə öz milli kimliyini uca tutan, həmişə geniş düşünen böyük insan və qüdrətli şair Nizami Gəncəvi heç mi özənə dilində - doğma türk dilində bir qəzəl, qəsidi və ya rübai yazma-müşdür? "Dadlı dovğaya xalq meyil etmir", deyərkən, Nizami "Dadlı dovğaya"nın türk dilində yazdığı incilər olduğunu nəzərdə tutmurdu?! Hətta düşünsək ki, ərob dilini do mükəmməl bilən dahi şair, mütləq, ərob dilində də şeirlər yazımışdır. Çünkü Nizamini incəloyorkən, onun əmin olduğunu qeyri-solis düşüncəsi ilə bədii-fəlsəfi, dövrü-insani zirvələrinin fövqünə yüksəlmış bir fə-nomen olması, yaradıcılığında bütün dolğunluğunu ilə özənə təsdiqini tapır.

Qənaətimə görə, şairin "Divan"ının böyük çoxluğu türk dilində qələmə almışdır. Bu fikri aşağıdakı həqiqətlərlə təsdiq etməyin mümkün olduğunu zənn edir. Nizami Gəncəvi özü "Divan"ında və "Leyli və Məcnun" poemasında "Divan"ının sahibinin Şirvanşah I Axsitan (şəcərə etibarilə yarı ərob, yarı gürə, bütün ruhu ilə fars sevdəli) olduğunu qeyd edir. Buradan belə bir nəticə çıxarmaq mümkündür ki, dahi şair öz "Divan"ını möhz, böyük şeir həvəskarı olan və sarayında O.Gəncəvi, O.Xaqani və M.Beyləqani kimi nohəng söz sərrafları başda olmaqla, şairlər orduzu toplamış Şirvanşah I Axsitana göndərmişdir. Güman etmək olar ki, I Axsitan divanda yer tutan şeirlərinin böyük hissəsinin möhz türk dilində olduğunu görmüş, bu gerçəklilik onu qane etməmiş və türkəcə şeirlərin möhvini qorar vermiş, yalnız fars dilində variantları saxlamışdır. Ona görə də həmin "Divan" bütöv halda heç kəsin əlinə düşməmişdir. I Axsitan türk millətinə və türk dilinə öz nifşətini gizlətmirdi. Hətta Nizamiyə yazdığı sifariş məktubunda da bunu açıqca etiraf etmişdi. Bollidir ki, I Axsitan məktub vasitəsilə böyük şairo ərob əfsanəsi olan "Leyli və Məcnun" hekayətini nəzmə çəkməyi sifariş etmiş və ən başlıca diqqətçəkən məsələ də odur ki, məktubda osorin yalnız fars dilində yazılmasını təlob etmişdi. Öz sifarişində türk dilili ilə bağlı mövqeyini də bildirmişdi. Nizami Gəncəvi "Leyli və Məcnun"un girişində I Axsitanın ona yazdığı məktuba toxunmuş və məktubdakı - "Türk dili yaramaz şah nəslimizə, Oskiklik götürür türk dili bizə. Yüksək olmalıdır bizim dilimiz, yüksək yaranmışdır bizim nəslimiz" kimi rozil fikirlərini açıq şəkildə poemaya daxil etmiş, bununla da I Axsitanın Türkə və Türk dilinə olan mənfi münasibətinin məxsuson tarixin səhifələrində saxlanması təmin etmişdir. Zənnimə, bu nümunə tam isbat edir ki, Nizamini türk dilində yazdığı şeirlərinin I Axsitan torəfından möhv edilməsi fikrinin ortaya çıxməsi üçün yaranmış zəminə heç bir şübhə ola bilməz. Oks töqdirdə haqlı olaraq belə bir sual ortaya çıxır ki, oğor Nizami Gəncəvi yalnız fars dilində yazıp-yaradırsa, bos nə üçün I Axsitan Nizamiyə möhz, türk dilinin yaramadığını ismariş edir və fars dilində yazmasını osas şort olaraq dilə gotirir?! Bu da məlumdur ki, Nizami Gəncəvi öz "Divan"ının sahibi hesab etdiyi I Axsitanın sifarişini öncə həyata keçirmək istəməmiş, sifarişi rödd etmişdir. Yalnız öz oğlu Möhəmmədin təkidi ilə I Axsitanın sifarişi olan "Leyli və Məcnun" adlı böyük sənət incisini ərsəyə götürmişdir. Nizami Gəncəvinin sifarişdən imtina etmə səbəbi həqiqətən də yalnız bir cətimalla ola bilərdi - o da türk dilində yazılmama, fars dilində yazılma tələbini göro. Oks halda şəxsiyyətinə böyük hörmətli yanaşlığı, "Divan"ının sahibi adlandırdığı I Axsitanın sifarişindən nə-yə görə nərazılıq etməli idi? Bu nərazılıq

faktını hörmətli Nizamişunasların əksəriy-yəti özənə tədqiqatlarında təsdiqləyirlər. Güman ki, I Axsitanın türkülüyə və türklərə olan münasibəti kamil insan formalasdırma-ğə çalışıan böyük şəxsiyyət və qüdrətli şairi narazı salmış, şeiro və şairlərə yüksək də-yər verən bir hökmədarın bu mövqeyini qo-bul etməmişdir.

Bu da bir həqiqətdir ki, Nizami "Leyli və Məcnun" poemasında türkülüyü və türkülü-yə bağlılığını çəkinmədən və prinsipial şo-kildə bəyan etmişdir. Nizami yaradıcılığının tədqiqatçılarından Çingiz Sasanianın "Nizamini "Leyli və Məcnun" poeması" adlı kitabındakı, "...Axsitanı razı salmayan cəhət, həmən "türki sifətlər" və "köhnə sözlər"dir..." kimi ifadələri, Aqafangel Krumskinin, "Nizami əsərinin türkobrazlılığı həqiqətdə Şirvanşah sarayının zövqünə uyğun olmamışdır", Möhməd Əmin Rəsulzadənin "Azərbaycan şairi Nizami" kitabındaki, "...heç bir şairdə türklik Nizamidə olduğu qədər ideal-laşdırılmayıb" kimi fikirləri deyilənlərin is-bati hesab oluna bilər. Möhz əsərdəki türk-cülük ruhu səbəbindən də I Axsitan, öz sifa-rişli ilə yazılımasına roğmən, o böyük sənət incisini mükafatsız qoymuş, əsəri uzun müd-dət kənarda saxlamışdır.

Bələ cəhətlə olunur ki, şairin ölümündən sonra əsərdə müəyyən redakto işləri də apartılmışdır. Ç.Sasanianın da dediyi kimi, üslub müxtəlifliyi, fosillərə əlaqəsizlik, mətbəbdən kənara çıxməq, əsərin ümumi idəyəsinə zidd olan beyt və şeirlər poemanın Nizamidən zəif olan bir şair torəfindən redakto edildiyini isbatlayır. Sual doğur ki, mətbəbdən bir sənət əsəri nə üçün redakto edilməli idi? Cavab isə birdir - əsərdəki türk ruhunun ortadan götürülməsi və "köhno sözlər"in, yəni türk etnosuna məxsus folklor nümunələrinin yox edilməsi. Bütün bu mə-qamlar birmənalı şəkildə isbat edir ki, şairin iyirmi min beytlik "Divan"ı I Axsitanın qo-rəzli yanaşmasının qurbanı olmuşdur. Bu-nunla da həm belə insani hissələrdən kənar bədxahların canfəşanlığı, həm də o dövrə poeziyanın on çox fars dilində yazılmış nü-munələrinin toblığı faktı və digər naməlum səbəblər Nizamini türk dilində yazılmış əsərlərin it-bat olmasına gotirib çıxarmış və böyük cətimal ki, möhz ona görə də hə-min əsərlər dövrümüzə qədər gəlib çıxmışdır.

Dahi Nizami Gəncəvinin fəlsəfi aləmin-də, idrak dünyasında cərəyan edən və əsərlərində yer tutan "İnsandan insana fərq var-dır, Bir dəmirdən həm nal, həm də qılınc dü-zəldilir" kimi zəngin, müdrik, iibrəli kəlam-larından aydın şəkildə görünür ki, boşır-yotin xilası möhz insandan keçir və cahil in-san özü ilə borabor dünyəni da dağıdır, kamil in-san isə onu yenidən qurur və yaradır. Ona görə də dahi şair bütün yaradıcılığı boyu kamil insənin axtarışında olduğunu boyan edir.

Qeyri-solis düşüncələri və çoxşaxəli tə-fəkkür dünyası, çoxxətli idrak aləmi və osra-rongiz toxşəyül politası ilə poetik tablolar yaradan, ümuməbəşəri mövzuları əhatə edən ölməz əsərlərində İnsan amilini və Söz məf-humunu zirvələrə yüksəldən, baş tacına çə-virən, əsas qaya kimi ən plana çökən, əsərlərinin bütün epizodlarında ictimai-fəlsəfi düşüncələr səfərasını geninə-boluna goşd edərək insan zəkasını zənginləşdirən dahi şair Nizami Gəncəvinin eçqlo ərsəyə gotir-diyi ədəbi xəzinəsi, yaradıcılıq qüdrəti öz cəzibədarlığı, füsunkarlığı, rəngarəngliyi, əbədiyyəti ilə dünya dəhilərinin yaratdıqları incilər sırasında həmişə yüksək möhəbbətə bir Gənoş kimi yaşayacaq və Azərbaycana, Azərbaycan xalqına daim qürur gotirəcək parlaq şələləri ilə, üfüqlərdən alovlu şəfəq-lər saçacaqdır.